

Əli Rza Xələflinin 70 yaşına



SÖZƏ BÜKÜLMÜŞ ŞAİR ÜRƏYİ

...Deyəsən Dostoyevski deyib. Deyib ki, gərək bu dünyada hər kəsin gediləsi bir yeri olsun. Mənim də getdiyim yer «A-zərbaycan» nəşriyyatıdır. Çünkü bura ocaqdır. Hər dəfə bu «ocağ»ın işığına üz tutub gələndə ikinci mərtəbənin dəhlizində hərdənbir «Kredo» qəzetiinin redaktoru, şair Əli Rza Xələflini görürəm. Görürəm ki, o, öz dünyasına qapanıb siqaret tüstülədir. Yox. O, siqaret çəkmir, dərd çəkir. Bu dərd millət dərdidir, Vətən dərdidir, o taylı Azərbaycan dərdidir, yetim qalan uşaqların, iş tapmayan gənclərin, üzü dönük «dostaların» dərdidir, otuz ildən çox Cəbrayılsız yaşadığı dərddir. Dəndlər birdimi, beşdimi? Hansını deyəsən?

Ömrünün otuz ildən çoxunu yurd-həsrətile yaşıyan Əli Rza Füzuli demişkən «Necə ah eyləməsin?».

Əli Rza müəllimin hər dəfə dəhlizdə fikirli-fikirli siqaret çəkdiyini görəndə ərz elədiyim kimi ağlıma gələn ilk fikir bu olur; şair siqaret çəkmir, dərd çəkir. Qıvrıla-qıvrıla ağarmış başından yuxarı qalxan siqaret tüstüsü onun çəkdiyi dəndlərin ah-naləsidir. Bu nalə göyləri yandırmır, çünkü bu nalə ikinci mərtəbənin tavanından o yana keçə bilmir, geriyə qayıdaşaq şairin özünü yandırır.

Əli Rza siqaret çəkəndə daha çox fikirli görünür, çünkü o, siqaret çəkəndə də yaradıcılıqla məşğul olur; ya şeir «yazır», ya ruhunu növbəti kitabının ruhuna calamaqla məşğul olur, ya da şair taleyinə düşən payın kədərini, dərdini ürəyində əritməyə çalışır.

O, fikirli olanda Füzulini, Sabiri, Mirzə Fətəlini xatırladır. Nədənsə onu fikirli, qayğılı görəndə həmin o dahilərin heykəlləri gözlərim önünde canlanır. Onların hər birinin heykəlli fikir dünyasına qərq olduqları görkəmdə yapılib. Və mən hər dəfə Əli Rzanın qəm dəryasına, fikir dünyasına qərq olduğunu görəndə səsimi çıxartmaqdan, hətta salam verib onu şair xəyalından uzaqlaşdırmaqdan çəki-nirəm. Amma yenə də o kişiye Allahın salamını çatdırıram və onun qərq olduğu xəyal dünyasını «dağıtdığım» görə özümü qınayıram.

Əli Rza Xələflinin 70 yaşına bir neçə kəlmə söz demək istəyilə əlimi qələmə uzatdığım anda ister-istəməz Süleyman Rüstəmin «Sifiri yedдинин yanından silin» misrasını xatırladım. Nəyə görə? Ona görə ki, Əli Rza 70 yaşında da uşaq təmizliyini, uşaq saflığını, uşaq sadəlövhələyünü qoruyub saxlaya bilib. Cəbrayılin Xələfli kəndindən Bakıya necə gəlibse, eləcə də öz düzlüyündə, halallığında qalib. Şəhər onu dəyişə bilməyib. Şəhər onun təmizliyini, saflığını, halallığını əlin-dən ala bilməsə də onu şair kimi, ya-zıcı-publisist kimi, ədəbiyyatşunas kimi, jurnalist kimi «öz qoynunda» yətişdirib və onun şöhrəti bütün Azərbaycana yayılıb.

Allahın da baş aymadığı bu şəhər onu nə qədər sıxsa da, yenə də kənd təmizliyini, Hatəm səxavətini, xeyir-

xahlığını canından çıxara bilməyib. Qayıqlar, haqsızlıqlar, iblisin mələkdən gözəl göründüyü məmlekətdə ogrunun doğrunun üstünə bağırması, bir qanmazın yüz qanana ağıl öyrətməsi - üstəlik qaçqınlıq həyatı onun ruhunu məngənə kimi sıxsa da o, qələminin gücüylə, əbədiyayaşayaq kitablarıyla ayaqda qalmağı bacarıb.

O gözəl və bənzərsiz şairin bu dünyada bir qələmi, bir də ürəyindən və qələmindən sözülüb gələn şeirləri, poemaları, publisistik kitabları var. Onun sözünün ölməzliyinə söz yoxdur. Sözlərdən zərif, incə, ruh oxşayan, könül sevindirən bir çələng hörən şairin yaradıcılığında sözlərin yurdlaşdığını, ülviləşdiyini...hiss edirik. Əli Rzanın hər sözü - imzasıdır və bu imza yetərincə tanınır.

Əli Rzanın ürəyi sözə bükülüb. Sözü heç vaxt kökdən düşmür. Sözə bükülən ürəyi sanki bir ümmandır. Bu «ümmandan», ancaq ləldən qiymətli söz tapmaq mümkündür. Onun sözləri şeirə, şeirləri poeziyaya çevrilir. Və o, öz poeziyasının yaddaşında əbədi qalacağına şübhə yeri qoymur.

...Sifiri yedđinin yanından sildik və şairin bulaq təmizliyini, ilahi saflığıni qeyd elədik. İndi isə sifiri yedđinin yanına - öz yerinə qaytaraq. Və bu zaman gözlərimiz qarşısında filosof şairi, Dədə Qorqud öyüdü Ağsaqqalı, könlündə eşq çağlayan Mövlana görür və Allaha şükür edirik ki, onunla tez-tez görüşürük və hər görüşümüz də könlümüzə əbədi həkk olunur.

O qüdrətli qələm sahibinin böyük-lüğünü, ədəbi aləmdə söz sahibi olduğunu mən demirəm, kitabları deyir. Təkcə «Karvan körpüdən keçir», «Ocağının işığı», «Sözə doğru», «Damcılı», «Ruhun daşqını», «Qırımızı həqiqətlər» kitablarını oxumaq yetərlidir ki, çağdaş ədəbiyyatımızın ən nəhəng simalarından birilə tanış olasınız. Onun hər bir kitabı «yaxamızdan» yapışib «məni oxuyacaqsan» deyir və əlavə edir: «Oxumasan, ruhun sığallanmayacaq, könlün sevin-meyəcək və çağdaş zamanın fəlsəfi düşüncələrilə tanış ola bilməyəcəksən».

Şairin əbədi yaşayacaq ədəbi əsərlərinin sayı onlarladır. Bu kitabların hər birini yüz ildən sonra da açıb oxuyan oxucu onun səsini eşidəcək,


nəfəsini duyacaq, ruhunu hiss edəcək. Bu kitablar oxucunun üzünə «gülüm-səyəcək» və deyəcək ki, «Oxu məni!». Bu da şairin ölməzliyindən, kitablarında əbədi yaşayacağından xəbər verir.

Bəli, qələmlə ömürlük ülfət quran Əli Rzanın ecazkar sənət dünyasının qapısını açan hər kəs sehrənməyə bilmir. Əsərlərində də, həyatda da humanizm prinsiplərini yerinə yetirən bu adamin yaradıcılığı başdan-başa işıqla doludur. Bu işıqda biz onun özünü görürük. Görürük ki, o, gələcək əsrlərə və gələcək nəsillərə üz tutub. Və gələcək nəsillər onun kimi söz adamlarına daha çox ehtiyac duyacaqlar.

Əli Rza hələ öz qiymətini almayan şair - publisistdir. Çünkü ele dövrdə yaşayırıq ki, «Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zə bun».

Bəli, sözüylə möhtəşəm bir saray ucaldan şair Əli Rza Xələflinin 70 yaşı tamam oldu. O, 70 yaşında da dün-yaya saf, təmiz, məsum uşaq gözüyle baxır. Və təmiz qəlbilə, ruhuyla yazdığı kitablarında oxucunu başqa bir aləmə-sirli-sehirlə bir dünyaya aparır və onun bizi apardığı dünya bu dünyadan tamamilə fərqlənir.

Qəlbinin uşaqlıq təravətinini qoruya-b-saxlayan o işıqlı adəmin, İşıq adəmin 70 yaşını bu yazımla mübərəkləmək istədim. İstədim ki, ürəyimdən gələn sözlərin yüzde birini qələmə alım. Ala bildimmi? Ürəyimdən gələn sözlərin yüzde birini qələmə ala bilməsəm də nə qəm! Şairin 80, 90 illik yubileyleri hələ qabaqda deyilmi? Qismət olsa, həm öz ürəyimcə, həm də qələm dostum Əli Rza Xələflinin ürəyince geniş bir məqalə yazacağam. Allah öz vərsin!



Vaqif İSAQOĞLU

(“Bütöv Azərbaycan qəzeti №35(511),
20 oktyabr 2023-cü il”)